

Mərkəzi Asiya Regional İqtisadi Əməkdaşlıq Proqramı (CAREC).



■ Sessiya 6: "CAREC İnteqrasiya Ticarət Gündəliyi (CITA) 2030" çərçivəsində Sanitar və Fitosanitar (SF) Tədbirlərin Modernizasiyası

Təşəbbüs Çin Xalq Respublikasının Yoxsulluğun Azaldılması və Regional Əməkdaşlıq Fondu və Regional Əməkdaşlıq və İnteqrasiya Fondu tərəfindən birgə maliyyələşdirilən [TA 9500: Ticarətin Asanlaşdırılması üçün Sanitariya və Fitosanitar Tədbirlərin Müasirləşdirilməsi](#) layihəsi çərçivəsində dəstəklənir.

Sanitar və Fitosanitar (SFS) Tədbirlər – CAREC 2030 strategiyasında prioritet sahə



Ticarət, Turizm və
İqtisadi Dəhlizlər
Klasteri



Kənd
Təsərrüfatı və
Su Klasteri

- ÜTT-nin SFS sazişinin həyata keçirilməsində üzv ölkələrə kömək etmək
- SFS tədbirlərini beynəlxalq standartlara uyğunlaşdırmaq
- məhsulun keyfiyyətini və müxtəlifliyini, eləcə də daşınma bağlantılarını yaxşılaşdırmaq üçün potensial yaratmaq
- transsərhəd heyvan xəstəliklərinə nəzarət üçün dəstək
- CAREC-in qida təhlükəsizliyi şəbəkəsini və vahid keyfiyyətə nəzarət sistemini yaratmaq

Modernləşdirilmiş SFS Tədbirlər – global iqtisadiyyata integrasiyanı dəstəkləyir

Strateji və Əlaqələndirilmiş Yanaşma



Siyasət Dialoqu, Koordinasiya və Əməkdaşlıq



CAREC SFS Tədbirləri Həftəsi: CAREC Regionunda Təhlükəsiz və Davamlı Ticarətin Asanlaşdırılması (Aprel 2021)



CAREC-in SFS Fəaliyyət Planı 2021–2023



CAREC-in Ticarət klasteri

https://www.carecprogram.org/?page_id=13249

■ CAREC ölkələrində orta q çağırışlar



Uncoordinated policies and unrealized **potential for integration**



Inadequate SPS capacity to **facilitate safe trade**



Untapped market access **for agriculture exports**

Bitki sağlamlığı

- İdxal üzrə fitosanitar tələblərin və ticarət yolu ilə zərərvericilərin risklərinin qeyri-adekvat anlaşılması
- Tənzimlənən zərərverici siyahıları üçün əsas kimi zərərvericilərin yayılması üzrə məlumatların olmaması
- Risk əsaslı yoxlama və sərhəd nəzarəti üçün qeyri-adekvat potensial
- Elektron fitosanitar sertifikatının vahid pəncərəyə daxil edilməsi və s.

Heyvan sağlamlığı

- Heyvan identifikasiyasının olmaması – xəstəliklərin müşahidəsi və nəzarət strategiyası, zonalara ayırmaq üçün ilkin şərt
- Siyasət koordinasiyasının olmaması
- Qeyri-adekvat ikinci dərəcəli qanunvericilik


Qida təhlükəsizliyi

- Təhlükənin təhlili üzrə kritik nəzarət nöqtələri (HACCP) kimi riskə əsaslanan qida təhlükəsizliyi tədbirlərini qəbul etmək üçün qeyri-adekvat qanunvericilik və imkanlar
- Qidanın izlənməsi sistemini inkişaf etdirmək ehtiyacı
- Riskin azaldılması və ticarətin asanlaşdırılması arasında balansin əldə edilməsi

Potensialın artırılması və məsləhət xidmətləri



Tədqiqat və siyasət qeydləri



CAREC-in SFS Fəaliyyət Planı 2022–2023: *Fitosanitar Tədbirlərin Gücləndirilməsi*

Rəqəmsallaşma



ePhyto-ya miqrasiya üçün biznes prosesinin təhlili

Milli Vahid Pəncərə ilə inteqrasiya

Potensialın yaradılması



FTBS-lərin həyata keçirilməsi
(zərərvericilərdən təmizlənmiş ərazilər, zərərvericilərin siyahısı)

Texniki-iqtisadi əsaslandırma



Laboratoriyaların təkmilləşdirilməsi
Sərhəd infrastrukturu və
yoxlama qurğuları

SFS işçi qruplarının dəstəklənməsi

Milli SFS strategiyasının və fəaliyyət planının həyata keçirilməsi

<https://www.carecprogram.org/uploads/CAREC-SPS-Workplan-2021-2023-June-23-2021.pdf>

Təşəkkürlər

Əlavə məlumat üçün:

https://www.carecprogram.org/?page_id=18102



Təşəbbüs Çin Xalq Respublikasının Yoxsulluğun Azaldılması və Regional Əməkdaşlıq Fondu və Regional Əməkdaşlıq və İntegrasiya Fondu tərəfindən birgə maliyyələşdirilən **TA 9500: Ticarətin Asanlaşdırılması üçün Sanitariya və Fitosanitar Tədbirlərin Müasirləşdirilməsi** layihəsi çərçivəsində dəstəklənir.

